

Azərbaycanın münəqqəti yaşayış evləri

Bələman Oğuz
tarix üzrə fəlsəfə doktoru

Açar sözlər: müvəqqəti yaşayış evləri, dəyər, məxur, alaçıq, cədər, mağar, keçə.

Yaşayış evləri insan cəmiyyətinin formalasmasında on mühüm mərhələlərdən biridir. Mağara, düşərgə və sığınacaqlarda yaşayan ibtidai insanların ev təkmik bacarığını minimsizləşdirən, istidən gorusmaq müdafiə olunmaq qabiliyyətini, təcrübi və bacarıqmı nümayiş etdirmiştir.

Müxtalif təbii-coğrafi şəraitlərdə, fərqli inşaat materialları ilə tikilan yaşayış evləri bir insanın, tayfunun, xalqın müümən özünməxşusluqlarındandır. Məhz buna görə da müxtalif elm shahəri, o cümlədən etnoqrafiya yaşayış evləri ilə bağlı masaların tadıldığı xüsusi diqqət yetirir.

Azərbaycan etnoqrafiya elmində yaşayış yerləri, yaşayış evləri barədə sira təsnifatlar mövcuddur. Bu sahada Q. Qaraqası, M. N. Nasırı, Ə. V. Salamzadə, Ə. Sadiqzadə, Ə. İzzəməlova, A.N. Mustafayev, A. Mehdiyev, F. İ. Vəliyev və başqa alimlər geniş tədqiqatlar aparmışlar. Eyni zaman, Azərbaycan bolşalarını tədqiqatda colb edən alimlər həmin orazının xalq yaşayış evlərini öyrənmışlar.

Tədqiqatlarında yaşayış evləri ilə bağlı təsnifatlar, qruplaşdırılmışlar bir-birinə oxşardır, yanşanmadır. Bu da təsadüfi deyil. Azərbaycan aləhisinin yaşayış evləri mədhiyyətə istifadə olunan tikinti materiallarına görə və s. bir-birindən fərqlənməmiş və bu prosedə yüllərdən galon tikintisi təcrübəsi, təsərrüfat mövsi, inşaat materialları, eləcə də dünayagörüşü, inanclar müümən rol oynamışdır. Etnoqrafların təsnifatlarında özünü göstəran müayyan cothalar isə tədqiq etdikləri bölgənin xalq yaşayış evlərinin tikintisində özünü göstəran lokal xüsusiyyətlərlərə əlavədər.

Müvəqqəti yaşayış evlərinin quruluşu və tikinti tacribəsinin yaranmasının tədqiqi elini baxımdan maraq doğurur. Daimi yaşayış evləri oturaq təsərrüfatla əlaqadardır idisə, müvəqqəti yaşayış evləri asəson köçmə maldarlıqla, yayaqlı-qışqış maldarlıq forması ilə bağlanır. Mədarlıq, o cümlədən köçmə maldarlıq inkışaf üçün avşeriş təbii-coğrafi şəraitə malik Azərbaycanda müvəqqəti yaşayış evləri sadə qurulmuşdur.


Azərbaycanda daş dövrü özünün bütün inkışaf mərhələlərindən keçmiş, ibtidai yaşayış mənzillərinin tikilməsi, heyvanların shhilədirlərmişdir və s. (6, 13-19). Bu dövrdə vəsait, neolit dövrü ibtidai ökinciliyin və maldarlığın genis inkişafı üçün zəmin yaratmışdır (6, 23). Bu dövrdə möhrən və çiy karpicən dairəvi evlər tikilməyə başlanmışdır (1, 335). Enerziyə dövründə daşdan və möhrədən dairəvi binalar tikilmişdir (6, 27-28). Bu dövrdə Azərbaycanda vəhidi əkinliklər və maldarlıq madəniyyəti olmuş və bu madəniyyətə əsasən, ideolojiya formalaslaşmışdır (6, 30).


İlk Tunc dövrü üçün xarakterik olan Kür-Araz madəniyyətinin izlənilən bütün Cənubi Qafqazda, İranın şimal-qərbində, yani Cənubi Azərbaycanda, Şərqi Anadoluda, Dağıstanda, Çeçenistanda, İnqüsitiyyətdə və s. yerdələrdə təsdiq edilmişdir. Kür-Araz madəniyyətinə aid arxeoloj abidələrin yayılma arealı və onların səhifə həqiqi olaraq ilk tunc dövründə Azərbaycan ərazisində shalının sayının xeyli coxalması nəticəsində gəlməye imkan verir (6, 32).

E. III minilliyyin əvvəllərindən etibarən maldarlıq sərloth inkişaf etməye başlayır, ilk maldar qabilələr yaranır, patriarxal qobilə quruluşu formalılaşır və comiviyatın aparcı qızılıvəsən qəvrilir. Maldarlıq əsasən dağ və dağotay rayonlarında mərkəzləşməyə başlayır. Maskonular və onların ətrafında tapılmış qəbilələr ilk tunc dövründə heyyəndərliyə xüsusi ixtisaslaşma (qoyunçuluq, atçılıq, dəvəçilik) getdiyinə səbəb edir (6, 33).

Maldarlığın asas təsərrüfat sahəsi kimi inkışaf etməsi e. III minilliyyədə yayaqlardan geniş istifadə etməye imkan verdi. Bu isə ələkarın dağlıq yerlərində müvəqqəti yaşayış maskonularının meydana gəlməsinə səbəb oldu. Arxeoloji materiallar e. III minilliyyədə maldarlıq təsərrüfatında dəvarın dəha üstün mövqə tutduğundan səbəb edir. Beləliklə, ilk tunc dövründə dağotay zonalar və düzənlərənəkinci tayefalar, dağ və yayaqlar isə maldar tayefalar maskunlaşmışdır (6, 37).

Akademik T.Bünyadov yazar ki, Kür-Araz madəniyyəti daşyıcılarının təsərrüfat hayətində maldarlıq da müümən yer tuturdu. Atdan istifadə maldarlıqla böyük şəhəriyyətə malik yeniliyi - köçmə, yayaqlı maldarlıqla keçiləməsinə şərait yaradı. Mal və qoyun sürümlərinin yayda dağ çəmənliliklərində





bəslənməsi maldarlığın sərtdə inkişaf etməsinə və bu zamanda bincin böyük ictimalı amak bölgüstüne - aksinqılıq maldardan qızıl aymasına gətirib çıxardı. Yayaşla maldarlığın keçilməsi saxsından köçürücə ocaqlar, şüd və süd möhsulları saxlamاق üçün qab-qacaq istehsalı artırılmışa gətirib çıxardı. İlk saxsa nehrələrin düzüldülməsinə görə dördən basıldı (3, 32).

İlk tunc dövrü yaşayış maskonlarında tikinti işi Eneolit dövrü onanşlarının davam ve inkışkı etdirilmesi ile onanşlardır. Dairiova ve ya düzbucaqlı evlar çiy karpic ve möhra ile tikilimişdir. Tıkkılıcların özlüleri çok vadax dayanmış edilmiş, bazi otalarının divisoruların cubugla hörülmişlər, suvanmışdır (3, 30).

İşte bu durumda, dördüncü ve beşinci yüzyıllarda, olağanüstü bir hızla gelişen ve yayılan bir coşku ve eğlence kültürünün ortaya çıkışının, 15. yüzyılın ikinci yarısında, İngiltere'de gerçekleştiği söylenebilir. Bu coşku, İngiliz toplumunda yaşantının askar edilip övünlensel gösterisi, ki, abhalının sayının surutmasına, yaşayış maskelerinin genişlemesine, iyi tarihi birlüklerin az-ox sabit etnosiyası, birliklerde çevrilmesine goturub. ... Bu dördüncü memarlıkta inkıfâx xüsusiye nazaara çarpardı. Dairevi evlerin yerini düzplanlı, dörd-künc, çokotalı evler inşa edilmesine keşfimizi (3, 34). Orta Dönem dördüncü çeyrekten dördüncü kümle evlilik hürmâniğimizde (6, 38).

Göründüyü kimi, İlk Tunc dövründə dairəvi evlər yaylaq maldarlığında geniş istifadə edilmiş, orta tunc dövründə isə düzbucaqlı, dörd-

ünç evler inşa edilmiştir. Arxeoloji ve etnoantropolojik tıdajoların natosında bir kez bir imünum atıcıya galmak mümkündür ki, uzun asırlar boyu malar olasının müvəqqati yaşayış evi istifadə etdiyi dairəvi formali dayalar olaqlarla ilə tunc dövründən meydana çıxmışdır. Düzbucaqlı formali müvəqqati yaşayış evleri isə səbəton sonraları dövründə - orta tunc dövründən istifadə olunmağa başlamışdır. Ham dairəvi, dördübücaqlı formallı, yingül quruluşlu müvəqqati yaşayış evləri sənətname ilə evlilik

öncüslüminin minilär boyu yaşamıştınsı sübuttur. Son tunc (e.e. XIV-XVII asırlar) ve erken domir (e.e. XI-VIII asırlar) dönüründe köşme maldaşlığının tasarrufatı asas yer tutması (3,6) ananının müvakkıti yaşayış evlatı tıkmak (3,6) ananın lavam etmesi gerekli ölçüydi.

Uzunaya qeyd etdiyim ki, Azərbaycanda naldalarlığın inkişafı tabii-coğrafi şəraitlər sx bağdır. Həsin boy Zərdabi 1900-cü ildə "Kasıp" adlı əsərinin çap olunur "Qoypazın kustar sanatları" adlı makaleyində yazır: "Qoypuzulgün inkişafı üçün başlıca şərtlər otlaqlarının düzənliliklərindən asılıyılır. Baş qırıl alp çəmənliliklərindən davam edir. Bu on güstəriş ki, Azərbaycan arazisində tərdabumuzlu heyvanların qidalanması, otlaşmas üçün ilkin bütün fasılaların imkanı vardır. Bəkələ ki, düzənliliklər ot çox erkin giviyir, dəha sonra havaralar istislahlı ilə sləqard yazın surəndə həvarla artıq ot qurumağıq başlayır.

Bunu öz tacribasında müeyyen eden oyuşuyoruz
bu döverdə qışlaşları tərk edir gəy olta zangı
yaylaqların qalxırılar. Yayıl alıp çanıklarlarında
keçirən maldarlar avgustin sonunda sürürlər
itadırıcon yaylaqlardan aşağılara, düzənləyin
endirməyə başlayırlar. Payız yağıntılarda təsir
natiqində düzənliliklərdə ot goyarıtlı, bu da
yaşa qoyun sürüstürən ot telabatın tam ölüdür
(5, 67). Yaşıqlaq-saqırı maldarlıq forması yaşıq
məskünlərinin, eləcə da yaşayış evlərinin
tikintisini müşahid təsir göstərmisdür.

Azərbaycan xalqının yaşayış maskanlarının tarixin yaranmış tipləri oba, şenlik, sağırna, yataq, bina, yurd, düştgər, qısqəl, dəkə, dəngə, yaşlaq və s. mütəvvəqəti elat yaşayış maskonlarından ibarət idi (17, 22). Bu yaşayış maskanlarının əksariyyəti sonrakı inkişaf nöfusunda dəlin yaşayış maskanına çevrilmiş, oba, bina, qısqəl və s. ad komponentlərinə salınmış, buradakı təcridən da cəox daima evlər tilkimizdir. İlin 8-9 ayını qışlıqlarda keçirən elatların yaşayalarında yaşlaqlara qazxaran titikdörlər daya və ya aləclar yaşlıçıqları qazxarak dəvirdir.

Müväqqati hayatı maskanları hakkında qadim adab abidalarımızda müləm verilmişdir. "Kitab-ı Dadaş Qorqud" dastanında bu tipli hayatı evləri "çadır" adlandılmışdır. Dastanda "Ala çadırın yer üzünə inmişdi. Çırçab-çırçab çadır otası bağışlardı". (10, 69) "İzzat, hərəmat

elədiłar. Ağ cədri dikdilar, ala xalı döşədilər, ağca qoyun qırılardı, yedi yiliq ai şərab iðlər" (10, 87) və s. kimi cümlələrdə müvəqqəti yaşayış evləri tasvir olunmuşdur. Nizami Gəncəvi da asalarında alaçığın adını çəkmirdi (4,37). Mirza Fotilı Axundovun "Sərgiçən-mərdi xəsis" və s. asalarında alaçığın baradə məlumat verilir.

Müslümanların yaşayış evlari haqqında xalq yadigarlığı nümunalarında, müstakil şair ya yazıcların, aşşaların asarlarında da məlumatlar vardır: "Binaları qadır-cadir, Cox gəzmişim özüm dağları", "Dilində bir qoşma, bir dərişdi qazal, Qadır-cadir-qara qonaq gəzardin" (19,132), yaxud "O yanda bir daq ki diord ya da, Onun zirvəsində qadır durur tak" (19, 202) və s.

Şeh düşer otların üstü gecadan,
Doymaq olmaz orda xoruz-beçadan.
Dayısı qurular qalın keçədan
Dördələrin dərməni bizim doğların (19, 35).
Səməd Vurğun

*Dağda soyuq da var, qar da, boran da,
Ləzzət verir yay alaçıq quranda.*

Qızıquş qeydədə kəklik vuranda,
Laçınlar ovuna gəmişəndə gal (2, 327)

*No lazımdır, naqfilə söz deyim,
Xatırına ya dəyməzə, ya dəyə.
Sizin olsun eyvən, otaq, alaçığa,
Biza hədi ya hökümlük, ya dəyə (16,26).*

Etnografik tədqiqatlarda XIX-XX asrlarda Azərbaycanın asas maldar elatılara massus lanı və müxtəlif adalar dayanmış vəməqəti yarış evlərinin təsviri, izah öz akşını tapmudur. Səfərvəqqatlı evlərin asas xarakterik xüsusiyyətləri arxivdə rəvayət olunur. Əsasən yayaqlarda titiməsi, yüngül çəkili olub, asanlıqla qılıb-vizləndirilə bilər.

Etnograflar H. Havlıov yazar ki, maldarlığın yeri-
şimişi tipi, yan kişiye maldarlığın başlıca
ususunu, ondan ibaratdır ki, onun dayıscıları
mal-qarasını daima yaşayış maskenlerinden
şırı aralıda yaşayın otlagalarla oxarçaran, onla-
klalarının bir hissisi ya yaxud hamis yaşıy-
mək üçün yaşayış evlindən yerdirlər (7, 11).
Qeyd etmək lazımdır ki, etnograflar XIX-
X asrlarda elatlarla massux evləri tasni-
mışdır. İmza teknikası təkintili mate-

llarına göre, bu evlər daşqura, qarğı, ağac ev, quruluşuna göre dairəvi-oval və s. olurdu (44).

Yayaq va qışlaqlar arasında mütamadı suradə harakatda olan maldarların sayıları mösəj tarzı üçün cübüñ konstrüksiyalı evlər dənənunis (yüngül, asan və tez başa galan) yaşayış evi olduğundan, orluq sənərlər da istifadədən düşmənmiş, dəha təkmilləşdirilmişdir. Beləliklə, qurulmuşa formə etibarilə onların bir-birindən forqlanmış müxtəlif tipləri növürlər: alaçq, daya, muxur, qara keçə, çadır və s. yaranmışdır. Alaçq tipi sayıyər evlərlə yanaş, elat qışlaqlarında "qazma", "qovustan", "payabası" (tövə-sakı), "küma", "daxma", "daxal", "tapan", "qaz" və s. adalarla bolan obit ev tipləri da təsakkül tapmışdır. Azərbaycanın müxtəlif etnoqrafik bölgələrindən elat yaşayış evlərinin və ya digər nümunəsi xəzinə zəmərələrdən balımda id. (12, 117).

Daya, qarakeçə, muxru (muxur), alaçıl öz haçına, qışman da formasına görə az-çox daradaca bir-birindən fərqlənən, lakin qılıb va cubuglardan ibarət olan sadə formalı ev tipləri id. (8, 66). Daha mürakəb quruluşlu müvəqqəti yaşayış evlərinin tikintisində qarşılıqlı yardım formalarından geniş istifadə olunmuşdur.

Azərbaycanın maldar elatlarının istifadəsində olan müvəqqəti yaşayış evlərinin müxtəli filari-
antları içindən dəyər (qaraçəq) və alaqçı üs-
tülük taşkı etmişdir. Dəyər olğu baxımdan
alançıdan kiçik idi. Həm də alaqçı daha möhkəm
vətəndər. Belə fərqli xüsusiyyətlərinə baxmayaraq,
əsasında alaqçı və dəyər eyni bir müvəqqəti yaşı-
şın evinin kiçik müxtəli növündür.

Müwaqqati yaşıyış evleri keçisi ile sevildir. Keçi alaçık va ya dayanın tiktikində müümüh material idil. Malardır oħali yaday serinlik yaradın, yaqṣadın qoruyan keçədən yaqlaqlarda işitidə edirdi... Keçi basınlmas prosesi aşaqdakı qaydada circa olunur: yunun didilmesi wa cuqlusa atılımas başa çatdırıdan sonra, onu hars hansı bir köhna keçə ya palazın tistina barabar saviyəttda yasmaqla, oraya isti su gülşərlər... Bu qayda ilə bir-birinin üzünə bir neçə qat yun lili düzüldür. Hər laydan sonra yun lajri ilə su sapılırdı. Bündən sonra yun laylarının üzərinə enli diametri bilər ki bir ağac parçası qoymub, palzika birlikdə yun laylarının həmin agacının traftarına dolayıv va açılmaması deyə onu möhkəm saxınyardırlar. Yun laylarının bir-birinə sıxlışmaşın üçün bur cırkümüş aqab, yunun üzərinə yəndən ilə su çöläyir avəlvilik məaliyyatlı davam etdirildirlər. Bi proses o vaxta qadar aparıldı ki, yun layları tamamilə bir-birinə qarışırılsalar və borkixyrdi... Keçi salınmış zamanı qox väst cəvənlər qol-qola girarək, borkimakda solan yun laylarının üzündən atılıb-düşür, sənki yaşlı gedirdilər. Qaynar su tökmə, tapaldama,



Azərbaycanın qərbi bölgəsində "daya" alaçığının bir növü hesab olunur, Sırstända isə ipakşurdu saxlanılan kümklərə da "daya" deyilər. Ümumiyyətə, daya bir çox türkiddi xalqlar arasında yaşayalarqayaşmış evi mənasında işlədilən bir terminirdir (8, 13).

Müvəqqatı yaşayış evlərinin bir tipi da alaqı idi. Döyəşən nisbatan mürükək konstruktivəsi malik olan alaçığ ham da həcmının böyüküylüne görə farqlarındır (17,65). Döyəşən farqlı olaraq, "qarakeç" adlanan alaçığlar bir qızdır orı həcmədə ya uzunsov formada qurulur (7, 67). Onu tıkmak üçün gözəyari müyanət edilmiş yera ağac mixçə kabı, ucuña ip bağlayıldırırlar. İpi mixçənin dövrəsin boyunca 6-8 addımlıqda fırlarlaqdır, hər dairə çəkir və bir qayda ilə alaçığın dövrəsinin müyanəti edildir. Bundan sonra dairanın mərkəzində taxminan 3-5 m hündürlüyündə "sunqa" basılırıldı. Azərbaycanın ayrı-ayrı bölgələrində sunqa ("sünəcə", "köysü", "köksü", "çatma-cıx", "dirəncək", "lobar" adları ilə məlumat id). Alaçığlarda sunaçın qoyulması ham onun həcminin genişlənməsinə, ham da qılımın artırğı altında cubuların möhkəm dayanmasına emin məsafədə torpaq basdırılmışlaş qaya cubularının nazır ucları bu deşiklər keçirildi. Bundan sonra çoraq bağlanmış ipi cubular qovşvar görkəm alana kimi aşağıda doğrulur, çəkir, sunça yaxınlığında basdırılmış mixlara bağlayıldırırlar. Alaqığın yan cubuların mənbəhəyindən təmin etmək üçün bir-birinə paralel olaraq bir metr aralı "badəb cubular" da bind edilirdi. Bu qayda ilə gövdə hazır oludurdan sonra onun atrafına çatan (çig) çəkib, hamın gövdəsinin üzərinə qalıb (keç) salırdılar. Şirvan bölgüsündə müvəqqəti yaşayış evi kimi inşa hərbi utip alaçığ "dünümlik" evi adı malum idir (17,75). Bu ev tipi kanardan dayaya böyüdündür. Dünümliklər evin ağac qılırların quşlub qurtardıqlan sonra onun atrafına çatan çobık, üstünü qılırlıborlular örtürdülər. Alaqığın bu növü, lakin dada böyük ölçüdə qurulan tipi elmi adıabiyatda "Ərəbdil tipli murxu" adlandırılır (7, 67).

tomatın verirdi. Bozı zangın ailaçları alacağında suna "şirazi", "şırık" olurdu. Bela suna-caların üzeri oyuncu ısması ile milli ornement ve naxşalarla bəzədildi, atrafında qoşa tabib çoxaltırlı orludur ki, raya palfar, silah xancar, ov avadanlığı vs. asılırdı. Suna-çınanın basına karboğası (sağanağı) boyunca 30-a

baq cubuqlarından (20-22 adəd), yan və qabırğa cubuqlarından (10-12 adəd) ibarət olurdu (7, 66).

Öz həcmindən gərək alanlardan nisbatən böyük olan muxurun inşaat texnikası da alaçığdan fərqlənmirdi. Muxurun qalıqları sədə naxışlarla örtürlər, interyer müxtəlif toxumlu lentlərlə (batla), qapıqları naxışlarla bəzədirildi (17, 65).

Maldar elatlar "məğar dayası" və ya sadəcə olaraq "məğar" adlanan iri hömli yaşayış evləri dəti tikiirdilər. Əsasən böyük patriarchal ailəyə massus olan belə müvəqqəti tikiillər uzunsov planda olurdu. Məğar dayasının tikmək üçün hər tərəfdən on adət cubugu taxminan bir mətr aralı qarşı-qarşıya bəzərə ucların ayarık ip vasitəsilə bir-birinə bağlayıldırlar. Qövsvari şəkil ala bu cubugular doqquz adət belə cubugular vasitəsilə birləşdirilir, arxasına örtmək üçün isə beş adət cubuqdan istifadə olunurdu. Yan cubuqların ortasında bir xatt boyunca bağlanmış badaq cubuqları dayanın möhkəmliyini dəha atırıldı. Qolbin ağırlığı altında cubuqların aylımaması üçün onun içərisindəki iki dirək basdırıldı. XVII əsrdə Azərbaycanda olnmış acıbni sayyyahlar (A. Oleari, I. Streys) yol qeydlərində bu baroda yazılmışdır (17, 79).

Tavansız maldar elatlar yayaqla şəraitində bazan olsalar, Naxçıvan mahallələrindən malik olan "kolux" tipli alaçılarda yaşayıldılar. Kolux, əsasən, Naxçıvan mahallələrindən malik olan "kolux" tipli alaçılarda yaşayıldılar. Koluq, əsasən, Naxçıvan mahallələrindən malik olan "kolux" tipli alaçılarda yaşayıldılar. Bu tikiillərin çoxu (paya, ağıl, küt, göyəbaxan və s.), qışlaşdır, arxaç isə yayaqla, da, ham da yaşayış evinin (qazma, alaçig və s.) bilavalıcası şərqiyyətə və ya ona bitişik inşədirildi (12, 29). Elat obalarında yaşayış və təsərrüfat tikiillərinin ortafınasına ham və ya çəpor çökülmirdi (12,30). Bu sabobdan da, hasarsız (çöporsuz) örtür, ucların ip vasitəsilə torpaq basdırılmışdır, mixləri bağlayıldır. Koluxun bir tərəfi giriş yolu üçün aqçə saxlanıldır (17,67).

Elatların eyni tipli qış evləri 30-35 sm darlılığı olan çələ üzərində qurulurdu. İstə olsun deyə çələnin arxasına ot, ələf, qamış doldurub, torpaq basdırıldırlar, ham da yənə qalıqlarının ucların çətinin üstündə yera qədar uzunridi (7,67).

Bütün müvəqqəti yaşayış evlərinin üstünlü qalıqlarla örtüldükən sonra, keçərlərin uclarından ağrı daslar asır yaxud da səcimla qalıqları sərvirildilər. Bu üsulla "yelikh" deyirdilər. Daha sonra alaçılardan xarici dairəsini kicik arx çəkirdilər ki, yagş və su səylər alaçılardan içmə sözümləsim (7, 67). Belə kicik arxlar "qazm" adlanırdı. Alaçig cubugular 2-3 ilən bir dayışdırılır, qışlaşdır enəndə isə hamın cubugular müvəqqəti yaşayış evinin yerində torpaq basdırıldırları.

Varii ailaşlarda alaçılardan interyerinə dəha çox

dışıqöt yetirildi. Müvəqqəti yaşayış evlərində nəmisiyişin qarşısını almaq üçün yera hasır döşəyir, umun təstdindən palaz və xalça salırdılar. Xəncər, tufang və digər silahları sunucadan və yaxud daya cubugundan asılırlar (7, 67).

Alaçig və dayanın içərisində "namı", ya-xud "bucaq" deyilan xüsusi yerdə heyvandarlıq mohsulları və arzaq saxlanıldı. Nominin döşəməsi yastı, çay daşları ilə döşən, olacaq yerindən çatan arakosma və ya 30-50 sm hündürlüyündə daşqara divisor ayrıldı. Ev müsləhəfat (barxana, mafraq və s.) küçələrinin birində daş ayaqaltı üzərində taxta qoyulmuşla qurulan yığın yerinə yığıldı (17,66). Ev-maiqat avadanlığı olan çəhra, daraq və digər alatlar üçün evda xüsusi bir yer ayrıldı (7, 67). Alaçig və dayalarda nazik və yüngül toxumşus illər digər kimi növlərindən fərqlişən, yun cecimi xəttlerindən "varñi" və divisor bozayı kimi istifadə edildi (12,83). Orta əsrlərdə varlı zülmlərə massus çadır və alaçig örtükleri "qondarma" (ortutma) texniki əsulü ilə bəzədirildi. XVII əsrdə Azərbaycanda olnmış acıbni sayyyahlar (A. Oleari, I. Streys) yol qeydlərində bu baroda yazılmışdır (12, 92).

Elat obalarında adətan yaşlılıq, xüsusiət okinizarıbməsi olmur, maiqat bolması isə maldarlıq təsərrüfat üçün nəzarəd tutulan tikiillərlə mahdudlaşdırıldı. Bu tikiillərin çoxu (paya, ağıl, küt, göyəbaxan və s.), qışlaşdır, arxaç isə yayaqla, da, ham da yaşayış evinin (qazma, alaçig və s.) bilavalıcası şərqiyyətə və ya ona bitişik inşədirildi (12, 29). Elat obalarında yaşayış və təsərrüfat tikiillərinin ortafınasına ham və ya çəpor çökülmirdi (12,30). Bu sabobdan da, hasarsız (çöporsuz) örtür, ucların ip vasitəsilə torpaq basdırılmışdır, mixləri bağlayıldır. Koluxun bir tərəfi giriş yolu üçün aqçə saxlanıldır (17,67).

Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlmək mümkündür ki, alaçig, qarakeçə, daya, çadır, murx və s. yaşayış evləri qurulusca sədə olmaqla yanaşı, ham da qədim tikinti təcrübəsinin özündə ols etdirir. Koçma və ya yayaql-qışlaq maldarlıq forması ilə six başlı olan müvəqqəti yaşayış evləri tabbi-coğrafi şəraitə, tikiinti materiallarına uyğun formalaşmış, xalqımızın maddi və manavi mədəniyyətyində xüsusi yer tutmuşdur.

Maiqatda ciddi dayışıklıklar baş verə da, tabbi-coğrafi şəraitdən, maldarlıq təsərrüfatının xarakterindən irali galərək alaçig, daya və s. yaşayış evləri indi əsənovanı təcrübə ssəsində tikiilir. Qoyunçuluq təsərrüfatı ilə maşğul olan ahalı yayaqla və qışlaq şəraitində müvəqqəti yaşayış evlərindən geniş şəkildə istifadə edir.

Mənbələr:

1. Azərbaycan arxeologiyası. Altı cild, I cild. Bakı: "Şərq-Qurb", 2008, 448 sah.
2. Aşq Şəmşir. "O Kürün, Arazın Tərtəriyim man", Bakı: 2004, 429 sah.
3. Bünyadov T.Ə. Maldarlıq. Azərbaycan etnoqrafiyası. Üç cild. I cild. Bakı: Şərq-Qurb, 2007, 544 s.
4. Bünyadova S.T. Nizami və etnoqrafiya. Bakı: Elm, 1992, 158 s.
5. Cavadlova E. Hasan boy Zardabının etnoqrafiyik görüşü. Bakı: Elm və Təhsil, 2012, 165 s.
6. Göyüşov R. Azərbaycan arxeologiyası. Bakı: Igq, 1985, 186 s.
7. Həivilov H. A. Mərdək maraq. Bakı: Elm, 1993, 120 sah.
8. Həivilov H. A. Azərbaycan etnoqrafiyası. Bakı: Elm, 1991, 253 s.
9. Karapəhləv K.T. Mənəvvələrən kultura azərbaycanlıları. Bakı: Elm, 1964.
10. "Kitabi-Doda Qorqud". Bakı: Yüzq, 1988, 175 sah.
11. Mekhtis A.M. Dərənəvənin əsərləri. Azərbaycan. Bakı: Elm, 1987, 112 s.
12. Mustafayev A.N. Azərbaycanın maddi mədəniyyətin tarixi (etnoqrafiyik materiallar asasında tipoloji tədqiqat), Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2009, 420 sah.
13. Nəsirli M.N. Azərbaycan SSR Şəki-Zaqatala zonası obalisinin yaşayış evləri. Bakı: 1975.
14. Nəsirli M.N. Həzərbədək səsənələrin və krestyanlıq xəllərinin təsviri. Bakı: AƏS, vol.2, Bakı, 1965, s.86-96.
15. Nəsirli M.N. Səsənələrin və krestyanlıq xəllərinin təsviri. Bakı: AƏS, vol.2, Bakı, 1959, s.28.
16. Vahid T. Gözüm adımdı, qırınlar dolandım. Ozan dünəysi, № 4 (15), 2013, 26-28.
17. Vəliyev F.İ. Yaşayış evləri və inşaat texnikası. Azərbaycan etnoqrafiyası. Üç cild. II cild. Bakı: Şərq-Qurb, 2007, 389 s.
18. Veliyev F.I. Mənəvvələrən kultura şəhərinən və qədim təsərrüfat. Bakı: Elm, 1996, 167 c.
19. Vurğun S. Seçilmiş əsərlər. Beş cild. I cild. Bakı, "Şərq-Qurb", 2005, 264 sah.

Bahman Aliyev
doctor of philosophy in history

Azerbaijan's temporary residential houses

Key words: temporary residential houses, shack, mukhur, hut, tent, marquez, felt

Summary

Archeological and ethnographic studies confirm that the circular and rectangular shaped temporary residential houses, which are closely related to natural and geographical conditions, economic life, material and spiritual culture, are both simple and the examples of ancient house building experience. Since the houses built using stick construction are more convenient for cattle farming on the move, they have rather further improved. As a result, huts, shacks, mukhurs, black-felt (qarakeçə), and tents and so on temporary residential houses were created. In terms of their structures and internal designs, these houses have held a specific place in the material and moral culture of Azerbaijan.

Бахман Алиев
доктор философии по истории

Временные жилища Азербайджана

Ключевые слова: временные жилища, аланы, землянка, шатер, палатка, юрта, войлок

Резюме

Археологические и этнографические исследования подтверждают, что окружной формы и прямоугольные временные жилища, тесно связанные с природно-географическими условиями, с хозяйственной жизнью и духовной культурой народа. Несмотря на простоту своей конструкции, они являются образцами древнего домостроительства. В виду того, что сконструированные с помощью прутьев жилища как нельзя лучше подходили для кочевого животноводческого хозяйства, они, совершенствуясь, превращались в различные шатровые жилища, как «аланы», «мухур», «чадир» и др. Эти жилища с точки зрения своей конструкции, внутреннего убранства занимали особое место в материальной и духовной культуре Азербайджана.